



HACIQABUL

№ 01
(681)

17 yanvar
2018-ci il

Haciqabul rayon İcra Hakimiyyətinin qəzeti



2017-ci ildə ölkəmiz sürətlə və uğurla inkişaf etmişdir. Həyatımızın bütün sahələrində əldə edilmiş nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfə vermişdir. Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşamışdır. Bu gün dünyanın müxtəlif yerlərində risklər, təhlükələr artır, qanlı münaqişələr, qarşıdurmalar geniş vüsət alır. Bir sözlə, dünyada risklər artmaqdadır və görünür ki, bu tendensiyalar hələ davam edəcək. Belə bir mənzərə ilə üzləşərək əlbəttə ki, dünya ictimaiyyəti narahatlıq hissi keçirir. Azərbaycanda isə sabitlik, təhlükəsizlik, normal həyat təmin edilir. Hesab edirəm ki, indiki dünyada mövcud olan müəkkəb geosiyasi vəziyyəti nəzərə alaraq bizdə bu sahədə əldə edilmiş nəticələr yüksək qiymətə layiqdir.

Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu, aksiomadır. Bunu biz yaxın tarixdə dəfələrlə görmüşük. Sabitlik pozulan zaman inkişaf da dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, sərmayə qoyuluşu dayanır. Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtidir. Azərbaycanda isə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və eyni zamanda, bizim apardığımız siyasətdir. Çünki bizim siyasətimiz milli maraqlara söykənir, milli maraqlarımız bizim üçün hər şeydən üstündür. Ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadi və sosial inkişafı,

beynəlxalq arenadakı artan rolu sabitliyin təminatçısıdır.

Əminəm ki, 2018-ci ildə də Azərbaycanda bu müsbət meyillər daha da güclənəcək. Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir və xalq-iqtidar birliyi bu gün də göz qabağındadır. Bizim uğurlu siyasətimizin temelində xalq tərəfindən göstərilən dəstək dayanır. Bu müsbət meyillərin gücləndirilməsi, əlbəttə ki, ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcəkdir.

2017-ci ildə iqtisadi sahədə çox böyük uğurlar əldə edilə bilər. Mən artıq demişəm, bir daha demək istəyirəm ki, 2017-ci il dərin iqtisadi islahatlar ilidir. Mən bu tezisə eyni ilin əvvəlində bəyan etmişəm ki, 2017-ci il dərin iqtisadi islahatlar ili olmalıdır. Belə də oldu və bunu mötəbər beynəlxalq maliyyə qurumları da, mötəbər təşkilatlar da təsdiqləyir və qeyd edir. Həm Dünya Bankı, həm Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda gedən proseslərə yüksək qiymət verirlər, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun hesablamlarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Bu, çox böyük göstəricidir, ilk növbədə onu göstərir ki, hətta iqtisadi cəhətdən o qədər də asan olmayan ildə də biz inkişaf edirik. Diger tərəfdən, dünya miq-

yasında 35-ci yeri tutmaq doğrudan da böyük nəticədir, böyük qələbədir. Biz uzun illərdir ki, MDB məkanında liderlik mövqeyimizi qoruyuruq və möhkəmləndiririk. Hesab edirəm ki, beynəlxalq iqtisadi birlik tərəfindən bizim iqtisadi islahatlarımıza verilən ən böyük qiymət məhz Davos Forumunun reytingidir və bunun da əsası var. Çünki son illər ərzində ölkəmizdə aparılan quruculuq və inkişaf işləri, bax, bu nəticələrə gətirib çıxarıb.

Ölkə iqtisadiyyatı 2017-ci ildə artıb, bu, çox müsbət göstəricidir. Ümumi daxili məhsul az da olsa artmışdır. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz artıb və burada artım 2,5 faiz təşkil edir. Sənaye sahəsində qeyri-neft sektorumuz 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıb. Bizim valyuta ehtiyatlarımız artıb. Keçən il ölkəmizdə bir çox önəmli infrastruktur və sosial layihələr icra edilmişdir. O layihələr böyük pul tələb edir. Buna baxmayaraq, 2017-ci ildə valyuta ehtiyatlarımız 4,5 milyard dollar artmışdır və hazırda təxminən 42 milyard dollar təşkil edir. Ölkəmizin əhalisini nəzərə alaraq, hesab edirəm ki, adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında ön yerlərdən birini tutur.

Ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Bu da çox gözəl göstəricidir. Onu göstərir ki, həm yerli və həm də xarici

2018-ci ildə Azərbaycan daha da güclənəcək, hərtərəfli inkişaf geniş miqyas alacaq

Prezident İlham Əliyev
2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etdi

investorlar ölkəmizə vəsait qoymağa maraqlıdır. Bu, eyni zamanda, qeyd etdiyim sabitliyin təzahürüdür. Çünki indiki dünyada mövcud olan maliyyə və iqtisadi vəziyyətdə xarici ölkələrə vəsait qoymaq bir çox investorlar tərəfindən o qədər də məqbul sayılmır. Ancaq sabit olan ölkələrə və gözəl gələcəyi olan ölkələrə xaricdən investisiyalar qoyulur. Ona görə il ərzində təxminən 15 milyard dollar investisiyaları cəlb etmək hesab edirəm ki, böyük nailiyyətdir.

Bizim ixrac potensialımız artır. 2017-ci ildə ixrac 19 faiz artmışdır, qeyri-neft ixracımız isə 24 faiz artmışdır. Bu, görülən işlərin nəticəsidir. Əhəlimiz artır. Hər il əhali ən azı 100 min nəfər artır. İstehlak artır, turistlərin sayı çoxalır. Keçən il 2016-cı ilə nisbətən 500 minə yaxın çox turist gəlmişdir. Bu da təbii ki, istehlakın artmasına gətirib çıxarır. Buna baxmayaraq, bizim qeyri-neft ixracımız, o cümlədən ərzaq məhsullarının ixracı sürətlə artır. İl ərzində qeyri-neft ixracının 24 faiz artması görülən işlərin nəticəsidir.

Bir sözlə, iqtisadi sahənin əsas göstəriciləri çox müsbətdir. Hesab edirəm ki, hər bir ölkə belə nəticələrlə fəxr edə bilər. Biz də fəxr edirik ki, 2017-ci il belə gözəl nəticələrlə başa vurmuşuq.

Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yara-

dılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ulvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadıq və bu ənənələri yaşadıq. Ancaq onu da qeyd etməliyəm ki, indiki Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti ilə müqayisə edilə bilməz. Çünki o vaxt çətinliklər də olub, müstəqilliyimiz tam imkan vermirdi ki, Azərbaycan müstəqil siyasət aparsın. İqtisadi çətinliklərimiz olub, torpaq itkilərimiz də olub və bizim tarixi şəhərimiz olan İrəvan Ermənistanına verilmişdir. Ona görə, biz Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini çox düzgün təhlil etməliyik. Bu müsbət və çətin məqamları gizlətməməliyik. Amma bütün çətinliklərə və əlbəttə ki, bizim üçün sağalmayan yara olan İrəvanın Ermənistanına verilməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini Azərbaycan dövləti və xalqı yüksək qiymətləndirir.

**Bu
sayımızda**

**Xalqımızın qəhrəmanlıq
salnaməsi**

Səh.2

**Əl işdən
soyumur**

Səh.2

**Həyat nikbin
insanları sevir**

Səh.3



Tariximizin qan yaddaşı - 20 Yanvar hadisəsindən 28 il ötür

Xalqımızın qəhrəmanlıq salnaməsi

Hər il yanvar ayı gələndə xalqımız ən kədərli, lakin tarixin yaddaşına qəhrəmanlıq salnaməsi kimi daxil olmuş bir günü yaşayır. Bu 20 yanvar faciəsidir.

1990-cı ilin qanlı yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk olunmuşdur.

Yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyası törətmiş olduğu cinayətlər sırasına misli görünməmiş

əldə etdikdən sonrakı illərdə başlan hakimiyyət uğrunda mübarizəyə qarışmış respublikanın o vaxtki rəhbərləri 20 yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar.

Yalnız 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam hüquqi-siyasi qiymət verildi və faciənin günahkarları açıq şəkildə bəyan edildi.

İndi Bakının ən yüksək yerində hər bir azərbaycanlının müqəddəs

hüriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olundu.

Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, bu təcavüz xalqımızı mənəvi cəhətdən sarsıtsa da, itkilərə məruz qoysa da onun mənliliyini, ləyaqətini taptalaya bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı. Tariximizin bu səhifəsi imperiya güllələrinin sənsindən açılma da, şəhidlərimizin qanı ilə yazıldı.

Həm də əbədi olaraq!

Həmin gün rayonumuzda da ümumrayon hüzn günü kimi qeyd olunur, şəhidlərimizin qəbri ziyarət olunur, al qərəfillərə bürünür, rayonun ayrı-ayrı əmək kollektivlərində 20 yanvar hadisələri ilə əlaqədar anım mərasimləri keçirilir.

20 yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsinə dair Azərbaycan Respublikası Prezident Administrasiyasının Tədbirlər Planının icrasını təmin etmək və faciənin 28-ci ildönümünə həsr olunmuş rayon tədbirlərinin hazırlanması və icrasını təşkil etmək məqsədi ilə rayon İcra Hakimiyyəti Başçısı Aparatında Tədbirlər Planı hazırlanmış, 20 yanvar hadisələrinin mahiyyətini rayon əhalisinə daha yaxından çatdırmaq məqsədi ilə idarə, müəssisə, təşkilat və özəl qurumlarda keçiriləcək anım mərasimlərinin, tədbirlərin qrafiki təsdiq olunmuşdur.

Tədbirlər Planına əsasən rayonun ayrı-ayrı əmək kollektivlərində, tədris müəssisələrində, səhiyyə, mədəniyyət ocaqlarında 20 yanvar şəhidlərinin xatirəsinin anılması və müxtəlif səpkili tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bütün bu tədbirlər yanvarın 20-də rayonumuzun Dağüstü massivində salınmış Şəhidlər Xiyabanı Abid Kompleksində ümumrayon hüzn günü ilə əlaqədar anım mərasiminin keçirilməsi ilə yekunlaşacaqdır.

Qeyd edək ki, artıq rayonumuzun əmək kollektivlərində 20 yanvar hadisəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbirləri keçirilməkdədir. Yanvarın 17-də isə rayon Gənclər və İdman İdarəsində 20 yanvar hadisəsinə həsr olunmuş şeir və rəsm müsabiqəsi keçirildi.

"Hacıqabul"



birini də əlavə etdi. Həmin gecə Bakıya yeridilən sovet ordu hissələri xalqımıza vəhşicəsinə divan tutdu.

Bu müdhiş gecədə xalqımız böyük bir faciə ilə üzlaşsə də, özünün Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, azadlıq və müstəqillik yolunda mübarizə əzmini, sarsılmazlığını bir daha nümayiş etdirdi. Həmin gün öz ölkəsinin, xalqının azadlığının şərəf və ləyaqətini uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər. Vətən azadlığı, suverenliyi uğrunda özlərini qurban verən şəhidlərin xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsinə, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən övladları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

Azərbaycan dövlət müstəqilliyini

and yerinə çevrilmiş bir məkən var. Bu 20 yanvar faciəsi qurbanlarının və Ermənistan hərbi təcavüzünə qarşı döyüşlərdə şəhid olanların dəfn edildiyi müqəddəs ziyarətgah - Şəhidlər Xiyabanıdır.

Hər il yanvar ayının 20-də minlərlə insan Vətənin azadlığı, suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsinə ehtiramla yad etmək üçün bu məkana ziyarət edir.

Nəsillər dəyişəcək, lakin Vətən övladlarının xatirəsi daim ürəklərdə yaşayacaqdır.

Bu faciəli gündən illər ötsə də xalqımız onu heç vaxt unutmur. Hər il 20 yanvar faciəsi respublikamızın bütün bölgələrində, eləcə də dünyada yaşayan soydaşlarımız tərəfindən ümumxalq hüzn günü kimi anılır, şəhidlərimiz böyük kədər hissi ilə yad edilir.

20 yanvar faciəsi həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və

Əl işdən soyumur

Hacıqabullular pambığı son qozasınadək yığmağı qarşılıqlı məqsəd qoyublar

Pambıqçılıq ölkəmizdə qədim ənənələrə malik bitkidir. Ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə bu sahə

ranan problemlərin, xüsusən də pambıqçılığın müəyyən dövr ərzində diqqətdən kənar qalmasının konkret səbəblərini izah edərək onun yenidən



sürətlə inkişaf etməyə başladı. Qazanılan uğurlar respublikamızın sürətli inkişafını, insanların rifah halının yüksəlməsinə təmin etdi. Lakin sonralar məlum səbəblərə görə digər sahələrdə olduğu kimi kənd təsərrüfatında da, xüsusən pambıqçılıqda ciddi geriləmələr yarandı.

Prezident İlham Əliyev kənd təsərrüfatının müxtəlif sahələrində ya-

dirçəldilməsi yollarını göstərərək qarşıya mühüm tələblər qoydu. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən pambıqçılığın inkişaf etdirilməsinin mühüm vəzifə kimi qarşıya qoyulmasından sonra bu çağırışa ilk səs verənlərdən biri də həqiqətlər oldu. Həmin vəzifələrin icrası məqsədilə rayonda əməli işlər görülməyə başladı. Ötən il rayonun təsərrüfatlarında 526

hektar sahədə pambıq əkildi və 1000 tona yaxın pambıq yığılaraq təhvil verildi. 2017-ci ildə isə əkin sahələri genişləndirilərək 1200 hektara çatdırılmışdır. Keyfiyyətli toxumun əkilməsi, aqrotexniki qulluğun göstərilməsi səmərəsini verdi. Hazırda tarlalarda pambığın son qozasınadək yığılması üçün həqiqətlər əllərini bir saat da işdən soyumurlar. Arabir təbiət şiltəlik etsə də yenə də insanlar tarlalarda məhsulu itkisiz yığmağa çalışırlar.

Yanvar ayının 17-dək rayon üzrə pambıq qəbulu məntəqələrinə fiziki çəkiddə 1264 ton məhsul təhvil verilib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 350 ton çoxdur.

Qeyd edək ki, bu il ötən illə müqayisədə 678 hektar çox, yəni 1204 hektar sahədə çiyid əkilib.

Qeyri-neft sektorunun, xüsusən də kənd təsərrüfatına bağlı ənənəvi sahələrin inkişaf etdirilməsi istiqamətində atılan addımlar artıq müsbət nəticəsinə verməkdədir. Bu səmərəlilik hər regionun ab-havasından asılı olaraq əziyyətə sinə gərməyi bacaran, əlinin qabarına, alınını tərinə güvənən, əldə etdiyi məhsulun mənfəətini görüb onun sevincini yaşaya bilən hər kəs üçün var.

Özünəməxsusluğu, zəhmətkeş insanları ilə seçilən Hacıqabul rayonu da belə rayonlardandır. Qış mövsümü olmasına baxmayaraq havalər mülayim keçir. Bu imkandan maksimum istifadə edən həqiqətlər hər gün sahələrə çıxır, əzmlə çalışırlar ki, pambığı son qozasınadək yığb təhvil versinlər.

"Hacıqabul"

O gecənin ağrı-acılarını yaşayanlardan biri də bizim ailəmizdir.1990-cı ilin 19 yanvar gecəsi indiki kimi gözələrimizdədir. Bizim evimiz Navahı qəsəbəsində magistral asfalt yola yaxın yerdə yerləşir. Yanvarın 19-da gecə təxminən saat 10 olardı. Evimizin arxasından asfalt yolla Bakıya gurultu ilə tank axını gedirdi. Qardaşım Qənberov Mübariz ertədən kəndin cavanları ilə maşınla yola çıxmışdı. Çünki xəbər gəlmişdi ki, axşam saatlarında şəhərə silahlı birləşmələr gedəcək. Odur ki, qardaşım gəlirdi ki, şəhərə heç kim buraxılmınsın.

"Salyanski kazarma" deyilən yerdə isə hələ də atışma səsləri eşidilirdi.

Digər qardaşım Nahid isə həmin vaxt Ukraynada hərbi xidmətdə idi. Dediynə görə yanvar hadisələrindən sonra azərbaycanlı əsgərlər səfirliyə gedərək Azərbaycana göndərilmələri istəyirlər.Lakin onlara rədd cavabı verilir. Nahidin dediynə görə həmin hadisələrdə qırx gün yas tutaraq saqqal saxlayıblar.

O, məlum hadisələrdə hamıuşaq, böyük, cavan-qoca hər kəs öz etiraz səsinə bir cür ucaldırdı. Həmin yanvar gecəsində qardaşım Rauf Qənberov da öz gənc yoldaşları ilə yollara çıxmışdılar.Biz ölərik, amma torpağımızın bir qarşısını vermərik-deyirdilər. Bir neçə ildən sonra qismət ele getirdi ki, qardaşım Rauf Qarabağ tor-

20 Yanvar hadisələrindən geridə qalan acı xatirələr...

Gecədən xeyli keçməsinə baxmayaraq qardaşım hələ də gəlib çıxmamışdı. Atam Əlipaşa kişi narahatçılıqla pəncərəni açıb yola boylanırdı. Və bu vaxt kişi söylənməyə başladı ki, deyəsen Mübarizə nəse olub...

Bir xeyli vaxt keçdikdən sonra qardaşım sağ-salamat gəlib çıxdı və bildirdi ki, həqiqətən də nəse ola bilərdi. Qardaşım bildirdi ki, əli silahlı rus əsgərləri kənardan mənim maşınımı (su maşını) benzin maşınına oxşatdıqlarına görə əzib keçmədilər. Çünki partlayış baş verə bilərdi və bundan özləri də zərər çəkə bilərdilər. Odur ki, tankların qarşısından gələn maşından bir neçə əli avtomatlı adamlar düşdü və mənə rusca qışqırdılar: "Uxodi otsyuda". Rusca söylədilər ki, səni də it kimi gəbərdərik.

Nələc qalıb maşını yoldan kənarlaşdırdım. Tanklar gurultu ilə baş alıb şəhərə getdi. Beləcə təsadüf nəticəsində sağ qaldım.

Səhəri gün isə... Eşitdik ki, gecə şəhər al-qana boyanıb. Günahsız, əliyalın insanlar tankların altında, gülləbaran nəticəsində həlak olublar. Yüzlərlə insan həyatını itirib, itkin düşüb, yaralanıb.

İş ele getirdi ki, biz yanvarın 24-də Bakıya getməli olduq. Ağır xəstəmiz var idi. Semaşko xəstəxanasında müalicə alırdı. Biz şəhərə çatanda dəmiryolu vağzalında əlisilahlı rus əsgərləri ilə qarşılaşdıq. Burada qəzet köşkündən "Səhər" qəzeti aldıq. Tramvay gəldi və bir xeyli adam tramvaya mindik. Bizimlə tramvaya bir rus qadını da minmişdi. Qırmızı geyimli, bərlə-bəzəkli bu qadını görəndə insanlar hiddətlənməyə başladı. Mülətimizin başına getirilən bu qanlı olaydan sonra insanlar qadına nifrətlə baxırdı. Nəhayət biz xəstəxanaya çatdıq. Xəstəxanada onlarla ağır yaralı var idi.

pağında torpaqlarımızın müdafiəsi zamanı şəhid oldu. Nahid qardaşım isə Ukraynada hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq torpaqlarımızın müdafiəsinə yollandı. Yalnız qardaşım Rauf şəhid olduqdan sonra onu ailəmizin yanına göndərdilər.

20 yanvar hadisələri göründüyü kimi hələrin həyatında, yaddaşında bir iz buraxıb. O hadisələrdən illər keçsə belə tariximizə, yaddaşımıza qanlı bir hadisə kimi həkk olunub.

Lakin bu faciələr xalqımızı, millətimizi, gənclərimizi qorxutmur. Onlar hər zaman canı ilə, qanı ilə Vətənin müdafiəsinə qalxmağa hazırdır. Ele Əlipaşa kişinin oğulları kimi...

Bu şeiri isə torpaqlarımızın azadlığı, ərazi bütövlüyü yolunda şəhid olmuş qardaşım Rauf Qənberova ithaf edirem.

Dərd yarıdır, dərd bilən yanında, Qaldı bizə bir həsrət, ay Rauf. Özlü köçdür, səndən sonra dünyada, Qalacaqdır qeyrət, ay Rauf.

Oyuncağıq biz fələyin əlində, Xoş kəlmələr dondu, qaldı dilimdə. Şəhid oldun sən Vətənin yolunda, Sonsuz qaldı hər niyyətin, ay Rauf.

Dünən bizlə olan, bu gün hardasan, Üşüməzdin boranda sən, qarda sən, Əylmədin bir kimsəyə darda sən. Harda qaldı əziyyətin, ay Rauf.

Həmi dərdli, danışan yox, gülən yox, Yaxınların göz yaşını silən yox, Yanan çoxdur, heç ölenlə ölen yox, Bu ölümə dözmək çətin, ay Rauf.

Məhbubə Qənberova, Navahı qəsəbə Rauf Qənberov adına 2 saylı tam orta məktəbin təşkilatçısı

Bilik yarışını keçirdi



Şəhər 4 saylı tam orta məktəbin 7^ə sinfində rus dili fənni üzrə bilik yarışını keçirdi. İki qrupa bölünmüş sinif şagirdləri arasında gərgin bilik yarışını gəzdirdi. Hər iki qrup qalib gəlmək üçün lazım olan maksimum xal toplamağa səy göstərirdi. Münsiflər heyətinin iştirakı ilə keçirilən yarışda iki xal fərqi ilə "Zvez-

da" qrupu qalib gəldi. Sonda məktəbin təşkilatçısı Məryəm Nəhmədova qalib gələn komanda üzvlərini təbrik etdi, digər qrupun üzvlərinə isə ruhdan düşməməyi, növbəti yarışlarda yenidən özlərini sınağa və qalib olmağı arzu etdi.


Səadət Kərimova



Həyat nikbin insanları sevir

Şəhərimizin yaşlı sakini Gülhüseyn Rzayevin 80 illik ömür yolu

Hər qartalın öz ləngəri, hər şahinin uçuşu var,
Hər insanın çiyini üstə, tale adlı bəxt quşu var
Həyat adlı bu yolların enişi var, yoxuşu var,
Haçalanmış yollar üstə çiçək kimi bitəcəyəm,
Bir insanın ömür yolun sizə bəyan edəcəyəm.



Həqiqətən də şəhərimizin 80 yaşlı sakini Gülhüseyn Rzayevin ömür yolu mənəli, gənc nəsilə örnək olan bir həyat yoludur. Gənclik illərində onun bacarıq və qabiliyyəti nəzərə alınaraq, 1955-ci ildə Qazıməməd rayon partiya komitəsində təlimatçı vəzifəsinə qəbul olunmuş, 3 il bu ictimai vəzifədə çalışmışdır. 1957-1960-cı illərdə ordu sıralarında Ukrayna

respublikasında hərbi xidmət keçmişdir. Yeniyyətmişlik dövründə idmanın futbol növünə həvəs göstərmiş, bu idman növünün insana bəxş etdiyi estetik zövqə vurulmuş, milyonların oyunu kimi futbolu ürəkəndən sevmişdir. Bu barədə söhbət düşəndə Gülhüseyn kişi maraqlı bir xatirə danışdı.

-Mən orta məktəbi bitirib sənədlərimi Azərbaycan Bədən Tərbiyəsi İnstitutuna (indiki İdman Akademiyası) verdim. Sonralar Beynəlxalq dərəcəli hakim adına layiq görülməyə, İngiltərədə keçirilən Dünya çempionatının finalında mübahisəli qol vəziyyətini məharətlə qeydə alıb "Qızıl fit" mükafatına layiq görülməyə Tofiq Bəhrəmov qəbul imtahanında mənəndən soruşdu ki, sən futbolda məşqçi kim olub?

Mən cavab verdim ki, əsl futbol fədaisi, hacıqabullu Nadir Nəcəfov.

Ümumiyyətlə, futbol mənim ikinci həyatım olmuşdur. Hərbi xidmət dövründə Ukraynanın Draçoviç şəhərində hərbi hissənin futbol komandasında oynamışam. 1959-1960-cı illərdə Kiyev şəhər Mərkəzi Ordu İdman Klubunda onlarla oyunda yarımüdafiəçi kimi fərqləndiyimə görə ordu kubokuna sahib oldum.

Gülhüseyn Rzayev əmək fəaliyyətinə 1960-cı ilin oktyabrında Şirvanneft Mədənlər İdarəsində başlayıb. Quyuların əsaslı təmiri sahəsində sahə ustası işləmiş, bacarıqlı usta kimi istehsalat planlarının artıqlaması ilə yerinə yetirilməsində, neft istehsalında fədakar işinə görə müəssisənin rəhbərliyi tərəfindən Fəxri fərman və təşəkkürlərə layiq görülmüşdür. Təcrübəli bir işçi kimi Gülhüseyn Rzayev 1974-1976-cı illərdə İraq Respublikasında neft sahəsində operator işləmişdir.

Gülhüseyn Rzayev harada işləməsindən asılı olmayaraq sevimli futbolunu yaddan çıxarmamış, müxtəlif vaxtlarda Hacıqabulun "Lokomotiv", Əli-Bayramlinin (indiki Şirvan şəhəri) "Energetik" futbol komandalarında təcrübəli yarımüdafiəçi kimi respublika çempionatlarında fərqlənərək azarkeşlərə sonsuz sevinc, fərəh hissələri bəxş etmişdir.

Gülhüseyn kişi Hacıqabul rayonunun ictimai-siyasi həyatında da fəal iştirak etmişdir. Bir müddət rayon bələdiyyəsində çalışmış, şəhərimizdə görülən abadlıq-quruculuq işlərinə öz köməyini əsirgəməmişdir. Bir neçə ildir ki, rayon Ağsaqqallar Şurasının sədr müavini kimi gənclər, rayon sakinləri arasında vətənpərvərlik hissəsinin, ruhunun formalaşdırılmasında yaxından iştirak edir.

O. həm də gözəl ailə başçısıdır. Beş övladın atası, 10-dan çox nəvənin babasıdır.

Bu günlərdə 80 illik yubileyini qeyd edən Gülhüseyn Rzayevi təbrik edirik, ona can sağlığı, həmişəki kimi gümrəhlilik, idmançı sağlamlığı, nikbinliyi arzu edirik. Özünün dediyi kimi, həyat nikbin insanları sevir.

Nazim Fətixanoğlu



Şəhidin ailəsi ilə görüş

Rayon Mərkəzləşdirilmiş Kitabxana-Sistemləri oxu zalının müdiri Pakizə Babakişiyevanın təşəbbüsü və təşkilatçılığı ilə bir neçə ay əvvəl başlanmış diqqətəlayiq aksiya - rayonun Qarabağ şəhidlərinin doğum günlərinin ildönümü günlərində onların ailələrinin ziyarət edilməsi kimi əhəmiyyətli tədbirin daha bir mərhələsi həyata keçirildi. Bu günlərdə rayonun Muğan qəsəbəsində şəhid Rasim Hüseyn oğlu Hüseynovun doğmaları ilə görüş keçirildi. Görüşdə Pakizə xanımın bərabər, kitabxananın əməkdaşı Nərmine xanım, eləcə də rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Məhəmməd İsayev də iştirak etmişlər. Şəhid Rasim Hüseyn oğlunun yaxınları onun barəsində məlumat və materiallar təqdim etmiş, tədbirin fotosəkilləri lentə alınmışdır.

Qobustan rayonunun Cəyirli kəndində dünyaya gəlsə də, 30 illik qısa, lakin şərəfli ömrünün bir hissəsini Hacıqabulun Muğan qəsəbəsində yaşamış Rasim 1992-ci ilin avqustunda könüllü olaraq cəbhəyə yollanmış, əvvəlcə Xocavənd, Əmrallı kəndi istiqamətində, 1993-cü ilin noyabrından isə Ağdamın Güllücə kəndindəki hərbi əməliyyatlarda komandir olaraq, qəhrəmanlıqla vuruşmuş, 1994-cü il yanvarın 6-da elə həmin kəndin ərazisində, döyüş meydanında əsl qəhrəman kimi həlak olmuşdur. Rasim Hüseyn oğlu Hüseynova və bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Maya Mehtiyeva,
şəhər Mərkəzi Kitabxanasının
əməkdaşı

Uğurların bol olsun, balaca məktəbli



Son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan səmərəli siyasət nəticəsində respublikamızda hər bir sahədə, eləcə də idman sahəsində yüksək inkişaf təmin edilib. Həyata keçirilən islahatlar, irimiqyaslı layihələr Azərbaycan idmanının dünyada nüfuzunu artırmış, ölkəmizi idman yarışlarında lider ölkəyə çevirmiş və davamlı olaraq güclü idmançıların yetişməsi üçün əlverişli şərait yaratmışdır. Görülən işlərin nəticəsidir ki, bizim rayonda da idmana böyük maraq artmışdır. Natiq Rüstəmov adına şəhər 4

saylı tam orta məktəbin 4^ü sinif şagirdi Zəhra Məmmədova XX Açıq Respublika Çempionatı və Birinciliyində İriqumi-qo döyüş qaydaları üzrə 30 kq çəki dərəcəsinə də birinci yerə layiq görülmüşdür. Zəhranın qabiliyyətli məktəbimizin kollektivində, xüsusilə də balaca idmançımızın sinif yoldaşları, onu sevən doğmalarında, valideynlərində yüksək sevinc, qürur hissi yaratmışdır. Məktəbimizin direktoru Hüseyn İbrahimov Zəhranı təbrik edərək ona bundan sonrakı təhsilində, həmçinin idman sahəsində uğurlar arzuladı.

Səadət Kərimova

İdmançılarımızın uğurları ürəkaçandır

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Hacıqabul rayon İdman Sağlamlıq Mərkəzi 6 ildir ki, fəaliyyət göstərir. Mərkəzdə 5 yaşından yuxarı uşaqlar, orta məktəb şagirdləri idmanın karate növü üzrə həftədə 3 dəfə məşq edir, ölkə səviyyəli turnirlərdə, beynəlxalq miqyaslı yarışlarda uğurla çıxış etmək üçün məsuliyyətlə hazırlanırlar. Ustalıqlarını gündüzdən artıran uşaq və yeniyetmə karateçilərimizi mötəbər yarışlara Milli Qəhrəman Mübariz İbrahimov adına Hacıqabul rayon Sağlamlıq Mərkəzinin məşqçisi, Azərbaycan QOCYU-RYU Okinava Karate Do və Kobuda növləri Federasiyasının Hacıqabul rayonu üzrə baş təlimatçısı, III DAN Qara Kəmərlə Sahibi, idman ustası, dəfələrlə Azərbaycan, Avropa, dünya çempionu olmuş, bir çox beynəlxalq yarışların qızıl mükafatçısı Elnur Şəfiyev hazırlayır. Ötən ilin sonlarında da rayonumuzun gənc karateçiləri bir sıra yarışlarda qüvvələrini sınayıblar. 2017-ci il noyabrın 25 və 26-da Qobustan rayonunda ümummilli liderimiz Heydər Əliyevin anım gününə həsr olunmuş Respublika çempionatında iştirak edən Hacıqabul idmançıları 21 medal qazanmış, ümumi komandalar arasında ölkə üzrə III yerə layiq görülmüşlər.



6 Murad Səmədbəyli - 9 sayılı məktəb
7 Əli Bəndəliyev - 9 sayılı məktəb
8 Kənan Qurbanlı - 3 sayılı məktəb
9 Əli Quluzadə - 8 sayılı məktəb

22-23-24 dekabr 2017-ci il tarixlərində Azərbaycan QOCYU-RYU Okinava Karate Do və Kobuda növləri Federasiyasının 20-ci ildönümünə həsr olunmuş açıq Respublika çempionatı keçirilmişdir. Çempionatda Nigeriya, Rusiya, Gürcüstan, Türkiyə, İran milli komandaları iştirak etmişlər. Sevincdirici haldır ki, Milli Qəhrəman Mübariz İbrahimov adına Hacıqabul rayon İdman və Sağlamlıq Mərkəzinin gənc karateçiləri də bu mötəbər yarışda qüvvələrini sınayıb və fəxri yerlərə layiq görülmüşlər. Bu barədə İdman Sağlamlıq Mərkəzinin məşqçisi, idman ustası III DAN Qara Kəmərlə Sahibi, Hacıqabul rayonu üzrə baş təlimatçı Elnur Şəfiyev bildirdi ki, bu mötəbər yarışa 6 nəfər döyüşçü ilə birlikdə qatıldıq. Nəticədə, 5 qızıl, 2 gümüş medal qazandıq.

Mən 70 kq çəkiddə kişilər arasında I yerə layiq görüldüm və qızıl medala sahib oldum.

Digər medalların sahibləri aşağıdakı idmançılar oldular: 20 kq çəki dərəcəsinə də 4 sayılı tam orta məktəbin şagirdi Elcan Quliyev, 30 kq çəkiddə 4 sayılı məktəbin şagirdi Zəhra Məmmədova, 2 sayılı orta məktəbin şagirdi Rəsul İsayev (30 kq çəki), şəhər 5 sayılı orta məktəbin şagirdi Şəhriyar Həşimov (45 kq çəkiddə) qızıl medallara layiq görüldük. Gümüş medallara isə şəhər 3 sayılı orta məktəbin şagirdi Sadiq Osmanov (30 kq çəki) və şəhər 4 sayılı məktəbin şagirdi Hüseynqulu Hüseynov layiq görülmüşlər.

Biz də idmançılarımıza yeni ildə yeni-yeni qələbələr arzu edirik.

Nazim Fətixanoğlu

"Təhsildə keyfiyyət ili" nə məktəbimizin töhfəsi

2017-2018-ci dərslərinin "Ümumi təhsildə keyfiyyət ili" elan edilməsi ilə əlaqədar ölkəmizin bütün təhsil ocaqlarında "Təhsildə keyfiyyət ili" çərçivəsində bir çox tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Əlbəttə ki, bu tədbirləri həyata keçirməkdə məqsəd Azərbaycan təhsilinin dünya təhsil sisteminin standartlarına uyğunlaşması istiqamətində nəzərəcarpacaq nailiyyətlər əldə etməsidir.

Şəhər 10 sayılı tam orta məktəbində də "Təhsildə keyfiyyət ili" çərçivəsində nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq müxtəlif tədbirlər həyata keçirilir. Müəllimlərin maraqlandırılması məqsədi ilə seminar-müşavirələr keçirilir, təmayüllü siniflərdə təhsilin təşkili və şagirdlərin təlim nailiyyətlərinin artırılması istiqamətində işlər aparılır, təhsilin keyfiyyət göstəricisinin yaxşılaşdırılması sahəsində metodbirlişmə rəhbərlərinin fəallığı artırılır, buraxılış siniflərində imtahan fənlərindən əlavə məşğələlər keçirilir.

Bu il məktəbin qabaqcıl, təcrübəli müəllimlərinin sırasına gənc müəllimlər də daxil olmuşdur. Bu gənc müəllimlər elə gəldikləri gündən öz öhdəliklərini rayon Təhsil Şöbəsinin, məktəb rəhbərliyinin və təcrübəli müəllimlərin xüsusi diqqət və qayğısı, dəyərli məsləhətləri ilə yerinə yetir-

məyə başlamışlar. Məktəbdə "Təhsildə keyfiyyət ili" çərçivəsində geridə qoyduğumuz 4 ay ərzində müxtəlif əhəmiyyətli tədbirlər həyata keçirilmiş, ədəbi-bədii gecələr təşkil olunmuş, inşa yazı və rəsm müsabiqələri keçirilmiş, məktəbdaxili və məktəblərərsi bilik, idman yarışları keçirilmişdir.

Mən də gənc bir müəllimə olaraq pedaqoji fəaliyyətə başladığım gündən müəllimlik peşəsinə böyük məsuliyyətlə yanaşmış, tez bir zamanda kollektivin və şagirdlərin hörmət və sevgisini qazanmağa çalışmışam.

"Təhsildə keyfiyyət ili" çərçivəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində yaxından iştirak edirəm. Bu günlərdə "Unudulmaz şair Mikayıl Müşfiq" adlı ədəbi-bədii gecəni keçirməkdə məqsədim şagirdlərdə Azərbaycan ədəbiyyatına maraq oyatmaq, ən önəmli isə, şairin keşməkeşli ömür kitabını vərəqləyərək, məktəbin gənclərinə örnək ola biləcək qısa, amma şərəfli, layiqlikəli ömür sürməyin mümkün olduğunu göstərmək idi.

Məktəbimizdə tez-tez açıq dərslər təşkil olunur. Müəllimlər böyük həvəslə açıq dərslərə hazırlanırlar, hər biri dərsləri yeni təlim metodları və prinsiplərinə uyğun həyata keçirməyə səy göstərir. Bu günlərdə VII sinifdə

ədəbiyyat fənnindən keçdiyim açıq dərslər də yüksək qiymətləndirilmişdir.

Açıq dərslərin mövzusu B.Vahabzadənin "Vətəndaş" şeirinin məzmunu üzrə iş olmuşdu. Dərslər zamanı fəal təlimin bütün tələblərini ödəməklə bərabər, şagirdlərdə vətənpərvərlik hissini aşılamağa çalışdım. Dərslərdə iştirak edən məktəb rəhbərliyi və müəllim kollektivi açıq dərslərin müzakirəsi zamanı müsbət və bəzi mənfi cəhətləri təhlil edərək ümumilikdə dərsləri yüksək qiymətləndirdilər.

Bir gənc müəllimə kimi mən inanıram ki, "Təhsildə keyfiyyət ili" ərəfəsində məktəbimizə yeni ruh, yeni nəfəs gətirmiş mən və mənim kimi gənc müəllim yoldaşlarımızın və uzun illərdir bitib-tükənəz enerjisi ilə yorulmadan, səylə çalışan təcrübəli müəllimlərin sayəsində Hacıqabul şəhərində öz xarici görünüşü ilə göz oxşayan bu doğma məktəbimiz tez bir zamanda keyfiyyətli təhsili, böyük nailiyyətləri, savadlı məzunları ilə fəxr edə biləcəkdir. Ulu öndərimizin dediyi kimi - "Təhsil millətin gələcəyidir".

Gəlin hamımız əl-ələ verib, millətimizi uğurlu gələcəyə şərəflə, layiqliklə aparaq.

Nüşabə Maqsudova,
şəhər 10 sayılı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat
müəllimi



HACIQABUL

№ 01 (681) 17 yanvar 2018-ci il



Elektron qaimə-fakturaların tətbiqi barədə

2018-ci ilin 1 yanvar tarixindən etibarən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir.

Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Elektron qaimə-fakturanın tət-

VERGİ ÖDƏYİCİLƏRİNİN NƏZƏRİNƏ!

biqi, uçotu və istifadəsi Qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.03.2017-ci il tarixli 89 nömrəli Qərarı ilə müəyyən edilir.

Elektron qaimə-faktura "Onlayn rejimdə" Vergilər Nazirliyinin Internet Vergi İdarəsində (www.e-taxes.gov.az) gücləndirilmiş elektron imza (o cümlədən "Asan imza") vasitəsi ilə elektron qaydada tərtib edilərək və ya "Lazımı proqramlar"dan istifadə edilməklə "Ofayn rejimdə" tərtib edildikdən və elektron imza (o cümlədən "Asan imza") vasitəsi ilə imzalandıqdan sonramalların, işlərin və xidmətlərin alıcısına göndərilir.

Odur ki, sahibkarlıq fəaliyyəti məqsədləri üçün mal (iş, xidmət) alınarkən həmin malların (işlərin, xidmətlərin) alınmasını təsdiq edən elektron qaimə-faktura satıcıdan tələb edilərək alınmalıdır.

Vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qai-

mə-faktura və ya elektron vergi hesab-fakturadan ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala -

- birinci dəfə yol verdikdə alınmış malların 10 faizi,
- ikinci dəfə yol verdikdə 20 faizi,
- üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Fəaliyyətinizlə bağlı risklərin yaranmaması, hər hansı maliyyə itkilərinə məruz qalmamağınız üçün mövcud qanunvericiliyin tələblərinə əməl etməyiniz tövsiyə olunur.

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5 sayılı Ərazi Vergilər İdarəsi

VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!

İşə qəbul olunarkən işəgötürənlərdən əmək müqaviləsinin bağlanmasını tələb edin. Əmək müqaviləsi ilk növbədə sosial maraqlarınızın təmin olunmasına xidmət edir və rəsmiləşdirilməmiş əmək fəaliyyətinə razılışla Siz gələcəkdə dövlətin sosial təminatından və bir sıra üstünlüklərdən məhrum olursunuz.

Yetinə razılışla Siz gələcəkdə dövlətin sosial təminatından və bir sıra üstünlüklərdən məhrum olursunuz.

Əmək müqavilələrinin rəsmiləşdirilməsi


İşçinin hüquqları və üstünlükləri	Əmək müqaviləsi ilə fəaliyyət göstərdikdə	Əmək müqaviləsi fəaliyyət göstərdikdə
8 saatlıq iş hüququ	✓	X
Əmək məzuniyyətindən istifadə hüququ	✓	X
Peşə-əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta hüququ	✓	X
Xəstəlik və işdançıxma müavinətinin tam həcmində alınması hüququ	✓	X
Gələcəkdə layiqli əmək pensiyasının alınması imkanı	✓	X
İpoteka və digər kreditləri almaq imkanı	✓	X
Məhkəmədə hüquqların müdafiəsi	✓	X

İşəgötürənlə əmək müqaviləsi bağlamaqla və rəsmi əmək haqqı ödəməyi tələb etməklə Siz gələc-

əyinizi indidən düşünmüş olursuz. Unutmayın ki, Sizə ödənilən rəsmi əmək haqqı - sabah üçün sabit

sosial təminatınızın təməlidir!

Bununla bağlı hüquqlarınız pozularsa, vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ya "195-1" Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.



5 sayılı Ərazi Vergilər İdarəsi

Təbrik edirik!



Respublika Gənclər və İdman Nazirliyi tərəfindən rayonumuzun kiçik yaşlı idmançısı, dünya çempionu Rəsul İsayev "İlin ən yaxşı idmançısı" və onun məşqçisi Elnur Şəfiyev "İlin ən yaxşı baş təlimatçısı" adlarına layiq görülmüş, fəxri fərman, qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Biz də idmançılarımızı təbrik edir, onlara yeni-yeni qələbələr arzulayırıq.

2018-ci il yanvar ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ

2017-ci ilin dekabr ayına görə vergi ödəyiciləri tərəfindən tədiyəçisi olduqları

- Əlavə dəyər vergisi bəyannaməsi,
- Aksiz bəyannaməsi,
- Yol vergisi bəyannaməsi,
- Mədən vergisi bəyannaməsi,
- Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və

● Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi 2018-ci ilin yanvar ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

● Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannaməsi

2018-ci ilin yanvar ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli (vergi əməliyyat aparıldığı gün - 1 bank günü ərzində ödənilir).

2017-ci ilin 4-cü rübünə görə vergi ödəyiciləri tərəfindən tədiyəçisi olduqları

- Sadələşdirilmiş verginin bəyannaməsi və
- Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi

2018-ci ilin yanvar ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

● Xüsusi notariusların gəlir vergisi bəyannaməsi

2018-ci ilin yanvar ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və 2017-ci ilin dekabr ayı üzrə hesablanmış gəlir vergisi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

● Dövlər rüsumu haqqında hesabat

2018-ci ilin yanvar ayının 22-dək vergi orqanına təqdim edilməli, notariat hərəkətlərinə görə dövlət

rüsumu notarius tərəfindən qəbul edilərək 2 bank günü, xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu 1 ay, digər dövlət rüsumları isə tutulduqdan sonra 1 bank günü ərzində dövlət büdcəsinə köçürülməlidir.

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi

● ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən 2018-ci ilin yanvar ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və 2017-ci ilin dekabr ayı üzrə hesablanmış vergi 2018-ci ilin yanvar ayının 22-dən gec olmayaraq tam həcmdə dövlət büdcəsinə ödənilməlidir

● Digər vergi ödəyiciləri tərəfindən (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla) 2018-ci ilin yanvar ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və 2017-ci ilin dekabr ayı üzrə hesablanmış vergi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir

Gəlir və mənfəət vergisi ödəyiciləri tərəfindən 2017-ci ilin 4-cü rübü üzrə hesablanmış cari ödəmələr 2018-ci ilin yanvar ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

Bəyannamələr müəyyən edilən müddətdə təqdim edilmədikdə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (VM, 57), vergilər vaxtında ödənilmədikdə isə bir ildən çox olmamaqla ötmüş hər bir gün üçün 0,1 faizi məbləğində faiz tutulur (VM, 59).

Hörmətli vergi ödəyiciləri, Bəyannamələrinizi və bəyannamələr üzrə hesablanmış vergiləri Vergilər Nazirliyinin Internet Vergi İdarəsi portalı vasitəsi ilə elektron qaydada təqdim edə və ödəyə bilərsiniz. Bununla vaxtınıza qənaət etmiş olarsınız.

5 sayılı Ərazi Vergilər İdarəsi

Elanlar

Rayon Aqrar İslahat Komissiyasının 2003-cü il 16 iyun tarixli qərarı ilə II Udulu kənd sakini Məmmədova Tamilla Qubat qızının adına verilmiş JN-0071, kodu 91008028 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı itdiyi üçün etibarsız sayılır.

Qarasu kənd sakini Abdullayev Ramik Feyzulla oğlunun adına verilmiş JN-10 sayılı həyətəni torpağın Şəhadətnaməsi itdiyi üçün etibarsız sayılır.

Kolanı kənd sakini Novruzov İrzağa Mirzağa oğlunun adına verilmiş JN-5657, kodu 91004028 olan Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə itdiyi üçün etibarsız sayılır.

Hacıqabul rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Sadıqov Sadıq Hümət oğlunun adına verilmiş JN-150, kodu 91008028 olan Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı itdiyi üçün etibarsız sayılır.

HACIQABUL

Baş redaktor:
Xuraman Feyruzqızı

Həmtəsisçi:
Qəzetin jurnalist kollektivi
Qəzet "Hacıqabul" qəzetinin kompüter mərkəzində yığılmışdır, "Son Dakika" çap evində ofset üsulu ilə çap olunmuşdur

Kapital Bank Hacıqabul filialı
İndeks: 66975
Lisenzia: № 022579
Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.

Ünvan: Hacıqabul şəhəri,
İ.Qayıbov küçəsi 4.
Tel: 4-32-00,
Tiraj: 1200